



AZƏRBAYCAN


AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 245 (8838) ŞƏNBE 13 noyabr 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Ilham



**Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İLHAM ƏLİYEV
tarixi qələbəyə görə
“Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi**

Türk dünyası tarixi hadisəyə şahidlik edir

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Qırğızistan Prezidenti Sadır Japarovla görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğızistan Respublikasının Prezidenti Sadır Japarovla görüşüb. AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: Sizi görməyim çox xoşdur. Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, belə görüşlər çox olacaq. Əlamətdar haldır ki, biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq. Biz həm siyasi, həm iqtisadi, humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid edirik və düşünürəm ki, bütün məsələlər spektri üzrə yaxşı potensial var. Artıq xarici işlər nazirləri səviyyəsində görüş-

lər olub və sizin xarici işlər naziri Azərbaycanca səfər edib. Buna görə düşünürəm ki, bu gün biz ölkələrimizin, xalqlarımızın rifahı naminə əlaqələrimizin tam dəyəri olmasın və son nəticəyə yönəlməsi üçün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə yaxşı təkan verəcəyik. Sizinlə görüşməyə bir daha çox şadam.

Prezident Sadır JAPAROV dedi: Sağ olun. İlham Heydər oğlu, Sizi salamlayıram. Görüşümüzdə, şəxsən tanış olmağımıza çox şadam. Qırğızistan və Azərbaycan qardaş ölkələrdir. Qırğızistanda qardaş Azərbaycan xalqının uğurlarına və nailiyyətlərinə həmişə şadım. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan dünya arenasında beynəlxalq mövqelərini xeyli möhkəmləndirib. Ölkələrimiz arasında münasibətlər tarixi, mədəniyyət, dil, mənəvi və dini dəyərlərin ortaq olmasından irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında müasir dövlətlərarası münasibət-

lərin təməli beynəlxalq miqyaslı görkəmli şəxsiyyət, Sizin atanız Heydər Əliyev tərəfindən qoyulub. Qırğızistanlılar Heydər Əliyevin xatirəsinə ehtiramla yad edir və ölkələrimiz arasında çoxəsrlik dostluğun möhkəmlənməsinə onun tarixi töhfələrini qiymətləndirirlər.

Fürsətdən istifadə edib bizə 40 min doza "AstraZeneca" vaksini şəklində humanitar yardım göstərilməsinə görə, Sizə təşəkkürümü bildirmək istədim. Azərbaycan vaksini istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərlı jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm.

Görüşdə həmçinin ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi, investisiyalar, enerji, neqliyyat və digər sahələrdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olundu.

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub



Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əli-

yev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mir-

ziyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhmedov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak etdilər.

Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldıraraq, katibliyin yeni binasının rəmzi açılışını bildiren lenti kəsiblər.

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib



Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları gəmi ilə İstanbulun Demokratiya və Azadlıqlar Adasına gəldilər.

Qeyd edək ki, əvvəllər Yassıada kimi tanınan adanın adı 2013-cü ildə Demokratiya və Azadlıqlar Adası olaraq dəyişdirilib və 2015-ci il-

dən burada yenidənqurma işləri aparılıb. Yenidənqurma işləri başa çatdıqdan sonra ötən ilin may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Türkiyə demokratiyasının rəmzi hesab edilən 18 hektarlıq adada "Adnan Menderes" Konqres Mərkəzi, "27 May Tarix Yayılası", "Demokratiya və insan haqları" muzeyləri, beynəlxalq toplantılar üçün salonlar və digər binalar inşa edilib. Adada demokratiyanın rəmzi olan mayak ucaldılıb.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonaqları İstanbulda salamladı, Zirvə



görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: "Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətlə təbriklərimi çatdırıram". "Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticarət əlaqələri də gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti hazırda türkdilli ölkələr arasında ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirdi, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında neqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışıraq

dedi: "Bu çərçivədə "Beynəlxalq Kombinə edilmiş yükdaşımaları haqqında Saziş"i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərden keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır". Zirvə görüşünün "Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər" mövzusunda həsr olunduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu baxımdan Zəngilanda görülməli quruculuq işlərindən bəhs etdi. "Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başlanılan təşəbbüs, Türkiyənin inkişafı, Ahaldakı intensiv fəaliyyətlər,

Budapeştdə görülməli işlər, Qırğızistan və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir", - deyərək Türkiyə Prezidenti vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan global istiləşmə, həmçinin terrorizmlə mübarizədə səylərin birlişdirilməsinin əhəmiyyətini də qeyd etdi.

Türkiyə dövlətinin başçısı dedi: "İndi qaradəniz cənab Əliyevə Ordenin təqdim olunması mərasiminə başlayırıq".

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərək dedi:

- Hörmətli Prezident, Əziz qaradəniz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə Azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyinə və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül"

türk dünyası üçün Zəferin müjədgisi olmuşdur.

Qarabağ Zəferi ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolum da önü açılib.

Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhidlik zirvəsinə ucalan qəhrmanlarımızı rəhmet və ehtiramla yad edirəm.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Bax: sah. 3



Türk dünyası tarixi hadisəyə şahidlik edir

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib



Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, Əziz dövlət-hökumət başçıları! İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda böyük məsuliyyətdir. Mənim sevincimi iqlat edəndə odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyim ki, bunu hər kəs görür, bizi əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son deqisələrə qədər biza göstərdiyi dəstək və mənavi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşkanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq. Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, sazın həminə minnətdarlığını bildirmək istəyirəm. Rəmzi hal ondan ibarətdir ki, bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda bu, son iki il ərzində bizim işlərimizdə verilən qiymətdir və bu şərəfli missiyayı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki, Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bil-məyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtidir. Çünki türk dünyasının mərkəzində dayanan güclü

Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq. Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, sazın həminə minnətdarlığını bildirmək istəyirəm. Rəmzi hal ondan ibarətdir ki, bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda bu, son iki il ərzində bizim işlərimizdə verilən qiymətdir və bu şərəfli missiyayı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki, Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bil-məyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtidir. Çünki türk dünyasının mərkəzində dayanan güclü

xalqlarımız üçün deyil, dünya üçün önəmli bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimiyyətdir, biz hamımız qardaş, bir-birimizə qardaş deyirik, biz hamımız ənanəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücünə coğrafiyada əhliyə edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, neqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşısında duran bütün vəzifələri icra edəcəkdir.

Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilatla müşahidəçi qismində qoşulmasıdır. Bu da təbii olaraq böyük məmnuniyyətlə mənə böyük şərəflər gətirir. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücünə coğrafiyada əhliyə edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, neqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşısında duran bütün vəzifələri icra edəcəkdir.

Əziz Qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Əziz Qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Öks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi iqtisamətinə fəal işlər gətirir. Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistanla verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq neqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sonra qədər müvafəq olacağıq. Əziz Qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

President Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına minnətdarlıq edərək dedi: Hörmətli İlham qardaşına dəyərli fikirlərinə və töhfələrinə görə çox təşəkkür edirəm.

Sonra çıxış edən Qazaxıstanın Birinci Prezidenti - Elbasi Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ikillik üzvlüyü sədrliyi münasibətilə Prezident İlham Əliyevə təbrik edildilər.

Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adından "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Beyannameyi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əliş Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu haqqında qaydalarla dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalarla dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətini uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının təmin edilməsi haqqında Qərar imzalandı.

Türkiyə Prezidentinin adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib

Noyabrın 12-də İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
İkinci Qarabağ müharibəsində qazanılmış Qələbənin ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. On beş il bundan əvvəl mən Bakıda olarkən Azərbaycanın işğal edilmiş Şuşa və digər rayonlarından olan köçkünlərlə görüşmüşdüm. Onlar Azərbaycan ərazilərinin işğalı ilə bağlı dəhşətli hadisələrə dair təəssürlərini danışdılar. Otuz il əvvəl öz yurdlarından zor gücü ilə qovulan bu insanlar artıq azad olunmuş ərazilərə qayıdacaq, vıran qoyulan torpaqları bərpa edəcək və həyatlarına davam edəcəklər.

Azərbaycan dövlətinə və xalqına tərəqqi və rifah arzulayıram.
Hörmətlə,

Professor dr. Adas YAKUBAUSKAS,
Litva Tatarları İcmaları İttifaqının sədri



Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiyaya günü münasibətilə paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" sahifəsində 12 Noyabr - Konstitusiyaya Günü münasibətilə paylaşım edib.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Qarabağ uğrunda Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinin ildönümü - 8 Noyabr - Zəfər Günü münasibətilə Sizi və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Regionda sülhün və sabitliyin bərqərar olması çox sevindiricidir. Sizi bir daha təbrik edirəm. Qarabağ Azərbaycandır!
Hörmətlə,

Aleksei ROSLİKOV,
Latviyanın "Sabillik" ("Stabilitate") Partiyasının İdarə Heyətinin sədri

Baş nazir Əli Əsədov Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib

Noyabrın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov gündəliklə bağlı çıxış edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin imzalandığı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların müddəalarının, o cümlədən hərbi esirlərlə bağlı bəndin Azərbaycan tərəfindən pozulması, hərbi əməliyyatların gedişi zamanı baş vermiş dağıntılar, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyinə dair əsassız və məntiqsiz ittihamlar irəli sürüb.

Baş nazir Əli Əsədov əlavə söz alıb və Ermənistan nümayəndəsinə cavab verərək deyib: "Hörmətli hökumət başçıları, iclasda Ermənistanın

yat kommunikasiyalarının açılması məsələləri müzakirə edilir. Odur ki, "Azərbaycan neqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən istifadə edir" fikrini şərh etməzdim. Bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və təkcə Azərbaycan deyil, eyni zamanda bir müddət əvvəl regionun digər təmsilçilərinin qeyd etdiyi kimi, hamının marağına cavab verir.

Burada hərbi esirlərlə bağlı məsələlər toxunuldu. 10 noyabr Bəyanatının 8-ci bəndi hərbi esirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib. Bununla bağlı qeyd etmək istəyirdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli Bəyanatında qeyd edilir ki, 2020-ci il dekabrın 2-dək Rusiya sülhməramllarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qayıtlıdır. Onlardan 105 nəfəri Ermənistan, 17 nəfəri isə Azərbaycana təhvil verilib.

Bununla yanaşı, Bəyanat imzalanandan və atəşkəsdə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən, hərbi esir sayılırlar və bizim ölkəmizin ərazisində diversiya məqsədilə daxil olmuşdular. Bu səbəbdən hərbi esir statusu onlara şamil edilmir. Ancaq buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistan qayıtarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: cari ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan bəyan etdi ki, onun ərazisində "Dağlıq Qarabağ" adlanan ərazi vahidi yoxdur. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var".

Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilərəkdən, bir çox xeyriyyə aksiyaları evezsiz töhfələr verir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Milli Məclisin Sədri, 98 sayılı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarova-

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında iştirak edib

Noyabrın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Ə.Əsədov iclasın gündəliyində duran məsələlərə bağlı çıxış edib.

Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu bildiren Baş nazir deyib ki, ötən müddət ərzində birlik mürekkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb.

Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və birlik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önəm verdiyi vurğulanıb.

Ə.Əsədov Şura üzvlərinin diqqətini ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəyə yönəldərək bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq təmin edib.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardı. Orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasətinin həyata keçirildiyi, urbisid və ekosisid törətdiyi qeyd edilir. Diqqətə çatdırılıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və layəqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir.

Əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycanla təhvil verilməsini vacibliyini vurğulanıb.

Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilərəkdən, bir çox xeyriyyə aksiyaları evezsiz töhfələr verir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Milli Məclisin Sədri, 98 sayılı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarova-



de bütün region ölkələrinin maraqlarına cavab verir. Baş nazir qeyd edib ki, neqliyyat marşrutlarının açılması təkcə region miqyasında deyil, birliyə üzv olan bütün dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.

Çıxışda hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırdır.

Baş nazir həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan cari ilin yanvar ayında regionda peyvəndlənməyə ilk başlayan ölkələrdən biri olub. Peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilib və vətəndaşlara hansı peyvəndlə vaksinasıya olunmaları ilə bağlı seçim imkanı verilib.

Ə.Əsədov MDB məkanında əməkdaşlığı bundan sonra da hərtərəfli inkişaf etdirməyə əhəmiyyətini ifadə edib.

Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları olub və MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan

Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir", - deyər Ə.Əsədov vurğulanıb.

Baş nazir həmçinin M.Qriqoryanın rəsmi Bakının, guya, erməni "hərbi esirləri" esirlikdə saxlaması ilə bağlı böhtan dolu açıqlamasına da cavab verib. Ə.Əsədov bəyan edib ki, Azərbaycan bərgə Bəyanatın hərbi esirlərlə bağlı müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli Bəyanatına istinad edərək bildirib ki, Rusiya sülhməramllarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi esir və saxlanılan şəxs geri qayıtlılıb. Onlardan 105-i Ermənistan, 17-si isə Azərbaycana təhvil verilib.

Vurğulanıb ki, üçtərəfli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistan tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə göndərilib və onlar tərkisilah edilərəkdən Azərbaycan hərbiçiləri tərəfindən saxlanılıb. Qeyd edilib ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq bu şəxslər hərbi esir sayıla bilməz.

Baş nazir bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistan tərəfinə qayıtarıb, bu qrupdan olan digər 33 nəfər isə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə məhkum edilib.

Həmçinin qeyd olunub ki, cari il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı Sessiyasında Azərbaycan öz ərazisində artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidinin olmadığını bəyan edib. "Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var", - deyər Ə.Əsədov çıxışı yekunlaşdırıb.

İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin may ayında Qazaxıstan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib.

Sonda bir sıra sənədlər imzalanıb.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

Noyabrın 12-də Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Bob Bləkmenin başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra "Əbədi meşəl" abidəsi ziyarət edilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə etiraf məlumat verilib.



siya gününü qeyd edir. Bu ərəfədə türkiyəli qardaşlarımızın bizi ziyarət etməsi bayramlarımızı daha da şərəfləndirir".

O, qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə hərtərəfli əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, dövlətlərimiz arasında münasibətlər bu gün hər iki ölkə rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin

məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığını daha da sürətlə yüksəltməsinə prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri, əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

S.Möhbaliyev vurğulanıb ki, ötən il bütün dünya Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandan İlham Əliyevin böyük sərdəlik məharətinə və xalqın sarsılmaz birliyinə şahid oldu: "Vətən müharibəsində qələbənin qazanılmasında Ulu Öndər Heydər Əliyevin qoyduğu təməllər mühüm rol oynadı. Məhz qalib Azərbaycan Ordusunun əsası Ulu Öndər tərəfindən qoyulub".

Konfederasiya sədri əlavə edib ki, Vətən müharibəsində Türkiyə dövləti və onun Prezidenti Azərbaycanca mənəvi dəstək oldu, qardaş ölkənin dövlət orqanları zəfərimiz üçün bütün müstəvələrdə böyük səy göstərdilər. "Bu gün türkiyəli şirkətlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərində yaxından iştirak edir".

Sonra AHİK sədri Azərbaycan həmkarları ittiqatlarının yanarına tarixindən, funksiyalarından, bu illər ərzində gördüyü işlərdən, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarları ittiqatları İkinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlət hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman səhifə ailələrini, qaziləri, müharibə iştirakçıları diqqətlə saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səmil Ayırım Vətən müharibəsində

de vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarları ittiqatları İkinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlət hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman səhifə ailələrini, qaziləri, müharibə iştirakçıları diqqətlə saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səmil Ayırım Vətən müharibəsində

de vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarları ittiqatları İkinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlət hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman səhifə ailələrini, qaziləri, müharibə iştirakçıları diqqətlə saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Şəmkirdə göz xəstəliklərinin pulsuz müayinəsi təşkil olunub

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, onların mənafeyi dayanır.

Ötən illər ərzində xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində praktiki addımlar atılıb, respublika sosialiyətlər üçün mühüm tədbirlər, geniş sosial layihələr həyata keçirilib, əhəlinin sağlamlığının qorunması istiqamətində çoxşəxli tədbirlər görüldü. Bu istiqamətdə görülən işlərdə Birinci-vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları evezsiz töhfələr verir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Milli Məclisin Sədri, 98 sayılı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarova-



nin təşəbbüsü ilə Şəmkir rayonunda göz xəstəliklərinin pulsuz müayinəsinin təşkil olunması da ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğun olaraq və nəticə təşəbbüslərə dəstək xarakterindədir.

Qeyd edək ki, "Dünyagöz" xəstəxanasının yüksəkixtisaslı həkimləri tərəfindən karantin qaydalarına uyğun olaraq həyata keçirilən müayinələrdə əsasən şəhid ailələri, müharibədə sağlamlığını



itirmiş şəxslər və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 240 nəfərdən çox rayon sakini iştirak edib. Bildirilib ki, əməliyyat əhəmiyyətli olan pasiyentlər aksiya çərçivəsində yaxın günlərdə pulsuz əməliyyat olunacaqlar.

Aksiya iştirakçıları dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edib, müayinə və müalicənin təşkilinə görə minnətdarlıqlarını bildirdilər.

AHIK sədri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbaliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şəmil Ayırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkə arasında olan qardaşlıq münasibətlərindən, bütün sahələrdə inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəkdən söz açılıb.

AHIK sədri bildirib ki, Azərbaycan bayram əhvali-ruhiyyəsinədir: "Xalqımız Zəfər gününü, Dövlət Bayrağı gününü, Konstitu-

siya gününü qeyd edir. Bu ərəfədə türkiyəli qardaşlarımızın bizi ziyarət etməsi bayramlarımızı daha da şərəfləndirir".

O, qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə hərtərəfli əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, dövlətlərimiz arasında münasibətlər bu gün hər iki ölkə rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin

məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığını daha da sürətlə yüksəltməsinə prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri, əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

S.Möhbaliyev vurğulanıb ki, ötən il bütün dünya Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandan İlham Əliyevin böyük sərdəlik məharətinə və xalqın sarsılmaz birliyinə şahid oldu: "Vətən müharibəsində qələbənin qazanılmasında Ulu Öndər Heydər Əliyevin qoyduğu təməllər mühüm rol oynadı. Məhz qalib Azərbaycan Ordusunun əsası Ulu Öndər tərəfindən qoyulub".

Konfederasiya sədri əlavə edib ki, Vətən müharibəsində Türkiyə dövləti və onun Prezidenti Azərbaycanca mənəvi dəstək oldu, qardaş ölkənin dövlət orqanları zəfərimiz üçün bütün müstəvələrdə böyük səy göstərdilər. "Bu gün türkiyəli şirkətlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərində yaxından iştirak edir".

Sonra AHİK sədri Azərbaycan həmkarları ittiqatlarının yanarına tarixindən, funksiyalarından, bu illər ərzində gördüyü işlərdən, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarları ittiqatları İkinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlət hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman səhifə ailələrini, qaziləri, müharibə iştirakçıları diqqətlə saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səmil Ayırım Vətən müharibəsində

de vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarları ittiqatları İkinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlət hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman səhifə ailələrini, qaziləri, müharibə iştirakçıları diqqətlə saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səmil Ayırım Vətən müharibəsində

de vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarları ittiqatları İkinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlət hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman səhifə ailələrini, qaziləri, müharibə iştirakçıları diqqətlə saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Azərbaycanın qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmet diləyib.

O bildirib ki, ölkələrimiz arasında mövcud münasibətlər bütün sahələrdə əhatə etməklə yüksələn xəttə inkişaf edir və bu münasibətlər hər bir ölkəyə nümunə ola biləcək səviyyəyə çatıb. Ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi unikal müttəfiqlik nümunəsidir və əlaqələrimizin geostrateji əhəmiyyətini bundan sonra da artıracağına diqqətə çatdırıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səmil Ayırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səmil Ayırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Daha sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda AHİK sədri Səttar Möhbaliyev tərəfindən qonaqlara "Azərbaycan Həmkarlar İttifaqları - 115 illik" yubiley döş nişanı təqdim olunub.

Malayziya qurumları Qarabağda məscidlərin və dini abidələrin bərpasında iştirak etmək niyyətindədirlər



Noyabrın 12-də Milli Məclisin Azərbaycan-Malayziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun üzvləri Malayziya Parlamenti Nümayəndələr Palatasında Malayziya-Azərbaycan parlamentlararası əlaqələr üzrə qrupun üzvləri ilə onlayn videokonfrans formatında görüş keçiriblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclis Sədri və Malayziya Parlamenti Nümayəndələr Palatasının Sədr müavini Dato Hacı Məhdi Rəşid bin Hasnon, həmçinin Azərbaycanın Malayziyaya səfiri İrfan Davudov iştirak ediblər.

Əli Hüseynli Azərbaycan parlamentinin Sədr Sahibə Qafarovanın salamlarını görüş iştirakçılarına çatdırıb və uğurlar arzulayıb. Dost Malayziya ilə parlamentlararası əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirən birinci vitse-spiker qarşılıqlı səfərləri aktivləşdirməyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirməyi, dostluq qrupları arasında peşəkar əlaqələri yaxşılaşdırmanın vacibliyini qeyd edib.

Bu həftə Azərbaycanca müstəqillik dövrümüzün ən mühüm tarixini - Zəfər gününü qeyd etməyizi bildiren Əli Hüseynli vurğulayıb ki, Ermənistan hökumətini illər boyu davam edən düşüncəvi siyasəti və hərbi tənqidatları Vətən müharibəsinə səbəb oldu. Nəticədə Azərbaycan özünü müdafiə hüququndan istifadə etməyə məcbur oldu. Bu da bizim dünyəvi əlaqələrimizə zərər verdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini uqurla icra etdi, ərazi bütövlüyünü haqlı olaraq bərpə edərək, Ermənistanı məğlub etdi. Bu, Azərbaycan Prezidentinin və Ordusunun hərbi Qələbəsi idi.

Milli Məclis Sədri birinci müavinini malayziyalı parlamentarları diqqətinə çatdırıb ki, Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən, daha sonra Ermənistan Azərbaycan ərazilərini qalan hissəsindən - Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur oldu. Bu da bizim dünyəvi əlaqələrimizə zərər verdi. Əli Hüseynli bildirdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək, həm İslam dəyərlərini və həm də xalqın layəqətini qorumaq üçün. Artıq

Qarabağ münaqişəsi keçmişdə qalıb və o bölgələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işləri aparılıb, Zəngəzur dəhlizi vasitəsilə region ölkələri, o cümlədən Ermənistan üçün yeni tranzit imkanları yaranıb.

Milli Məclis birinci vitse-spikəri Vətən müharibəsi zamanı Malayziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bərpasına verdiyi siyasi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Videokonfransda Malayziya Parlamenti Nümayəndələr Palatasının Sədr müavini Dato Hacı Məhdi Rəşid bin Hasnon təmsil etdiyi qurumun parlamentarları arasında bu görüşün təşkilinə görə Milli Məclis Malayziya ilə parlamentlararası əlaqələr üzrə işçi qrupuna təşəkkürünü bildirdi, Azərbaycanca dəvətə görə minnətdarlıq etdi. Azərbaycan xalqının Zəfər bayramı - 44 günlük Vətən müharibəsində qazanılan Qələbənizi birinci idonümü münasibətilə təbriklədi və xalqımıza təbriklərini çatdırdı.

Dato Hacı Məhdi Rəşid bin Hasnon sülh və qarşılıqlı etimad əsasında ikitərəfli əlaqələrin qurulmasına hər zaman dəstək verdiklərini, xüsusilə Azərbaycanla əməkdaşlığın inkişafına maraqlı olduqlarını qeyd etdi. Ölkələrimiz arasında uzun müddətə bəri iqtisadi əlaqələrin mövcudluğundan, neft-qaz sahəsindəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs etdi. Ermənistanın işğal dövründə dağıtdığı bölgələrdə hazırda Azərbaycan dövlətinin apardığı quruculuq işlərində söz əqar məscidlərin və dini abidələrin bərpasında Malayziya qurumlarının da iştirak etmək istediklərini diqqətə çatdırdı.

Onlayn görüşdə Azərbaycan-Malayziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov ölkələrimiz arasında siyasi, iqtisadi və strateji münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi. Bildirdi ki, 44 günlük Vətən müharibəsində Zəfərimizdən sonra regionda yeni realiti formalaşdı. Azərbaycanın haqq işinə dəstək verən ölkələr işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesində iştirak edirlər, növbəti mərhələdə isə investisiya qoyuluşlarını həyata keçirəcəklər.

Təbii ki, Azərbaycan ərazi bütövlüyünün bərpası kimi haqq işində ona dəstək verməsi Malayziyanın da şirkətlərinin işğaldan azad olunmuş Qarabağa və ətraf bölgələrə investisiya qoymasında maraqlıdır.

2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin iki dəfə artdığını qeyd edən Vüqar Bayramov həm ticarət, həm də iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensialın mövcud olduğunu bildirdi. Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası sahəsində həyata keçirilən dərinləşmiş islahatlardan söz açıb, qeyri-neft sektorunun inkişaf etdirilməsi və neftdən asılılığın aradan qaldırılması istiqamətində son illər əldə edilmiş uğurlardan danışdı. Bildirdi ki, hazırda ÜDM-in 70 faizə qədər qeyri-neft sektorunun payına düşür.

Bütövlükdə ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayan işçi qrupu rəhbəri qeyd etdi ki, Malayziya da neft ölkəsidir, sözügedən islahatlara bağlı Azərbaycan nümunəsinin tətbiq olunması və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığımızı da faydalıdır.

Videokonfransda Malayziya-Azərbaycan parlamentlararası əlaqələr üzrə qrupun üzvü Mamun bin Sulaiman Azərbaycana səfəri səbirsizliklə gözlədiklərini, ölkəmizlə yaxından tanış olmaq istediklərini bildirdi. Həmçinin azərbaycanlı həmkarlarını Malayziyada görmək arzularını diqqətə çatdırdı. Parlament əlaqələri ilə yanaşı, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığa böyük marağı göstərdiklərini vurğulayıb.

Görüşdə Azərbaycan-Malayziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun üzvü Emin Hacıyev malayziyalı deputatlarına Azərbaycanda yürüdümlü dövlət gəncələri siyasəti barədə məlumat verdi. Parlamentdə gənclərin geniş təmsil olunduğunu bildirdi, Azərbaycan gənclərinin ölkə daxilində və beynəlxalq təşkilatlarda fəaliyyətindən söz açıb.

Onlayn görüşdə Malayziya deputatlarını maraqlandıran suallara cavab verilib.

Yekunda Azərbaycanın Malayziyada fəvqəladə və səlahiyyətli səfiri İrfan Davudov fikirlərini bölüşdü.

Videokonfransda Azərbaycan-Malayziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun üzvləri Aydın Hüseynov, Elşən Musayev və Cəbi Quliyev də iştirak ediblər.

Şeyxülislam Allahşükür PASAZADƏ: "Erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər"

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Azərbaycanlı səfiri Volfqanq Maniq qeyd edib. QMI-nin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şeyxülislam Azərbaycanca müxtəlif din nümayəndələrinin dostluq, qarşılıqlı anlaşma mühitində yaşamaqları böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsinə müsbət hal kimi qeyd etdi.

QMI sədri Azərbaycanda dinlər, konfessiyalar arasında mövcud münasibətlərin yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, səxşən ölkə rəhbərinin say və fəaliyyətinin böyük rolunu olduğunu fəxrətlə vurğulayıb. O, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə, qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsində məmnunluğunu bildirdi.

Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik etdiyi QMI-nin nazirdən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xətti ilə bu gündəək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə, Avropa ölkələrində, o cümlədən 2019-cu ildə Almaniya baş tutmuş beynəlxalq konfrans barədə almaniya səfirinə ətraflı məlumat verib və gələcəkdə də Almaniya ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq yötündə əməli fəaliyyət üçün say göstərəcəklərini deyib.

Almaniya səfiri ölkəsində İslam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini,

müsəlmanların, türk mənşəli, habelə 26 min azərbaycanlı vətəndaşların Almaniya yaşamasından bəhs etdi. Ölkəsində yeni federal hökumət qurulmasından danışıq səfir yeni hökumətin də Azərbaycanla əlaqələrin, münasibətlərin uğurlu inkişafında maraqlı olduqlarını bildirdi.

Almaniya səfiri V.Manıq ister bəlgədə, istərsə də dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislam Allahşükür Paşazadə ilə görüşməkdən məmnunluğunu ifadə etdi.

QMI sədri həmçinin səfirin Azərbaycan dini liderinin erməni din rəhbəri ilə görüşlərində dair suallarını cavablandırdı. Vurğulayıb ki, monoetnik Ermənistanın fərqli olaraq multikultural Azərbaycanca müxtəlif millət və dinlərin nümayəndələrinin mehribanlığı, qarşılıqlı ehtiram və anlaşma şəraitində əslirəli dinc yaşayış və erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.

Səfir Azərbaycanda mövcud dinlərarası səmi münasibətlərin, məzhəblərəsas qarşılıqlı ehtiram mühitinin təkə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Almaniya üçün böyük marağı və əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə Azərbaycanın Vətən müharibəsindən sonra iqtisadi tərəqqi, kommunikasiyaların açılması yönündə səylərinin bəlgədə cəmi birgə yaşayışı və qarşılıqlı anlaşma mühitinin təzliklə bərqərarına səbəb olacağına inam ifadə olunub.

Şeyxülislam Allahşükür Paşazadə Almaniya dövlətinin yeni hökumətinə uğurlar diləyib və səfirə bundan sonrakı fəaliyyətində də xeyir-dua verib. Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşriyyat təqdim olunub.

Elm, təhsil və səhiyyə xərcləri artırılır

Noyabrın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclası Konstitusiyaya, Zəfər, Dövlət Bayrağı günləri ilə bağlı təbrik sözləri ilə açan Milli Məclis Sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanın Vətən müharibəsindəki zəfərinin əhəmiyyətindən danışdı. Son 200 illik tarixində Azərbaycanın ilk dəfə parlaq qələbə ilə ərazilərini geri aldığı deyən komitə sədri bununla da "Böyük Ermənistan" ideyasının məhv edildiyini diqqətə çatdırdı. Vitse-spiker qələbənin qazanılmasında dövlət başçısının lider keyfiyyətlərini, onun yeritdiyi siyasəti, dövlət-xalq birliyinə, silahlı qüvvələrimizin şücaətini xüsusi qeyd etdi.

Bütün bu uğurların əsasında iqtisadi inkişafın və onun hərkətverici qüvvəsi olan dövlət büdcəsinin dayandığı vətəndaşların Fəzail İbrahimli 5 komitənin birgə iclasına "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasını da bu cəhətdən əlamətdar adlandırın.

Büdcə xərclərində işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına xüsusi önəm verilib

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artı-

rılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur. Bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-in 34,5 faizinə bərabərdir. Bu il olduğu kimi, növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərinə işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına xüsusi önəm verilib.

Eyni zamanda Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, eyni zamanda dövlət sərhədlərinin etibarlı qorunması məqsədli üçün prioritet istiqamət kimi 4 milyard 990 milyon manat vəsait ayrılıb ki, bu da dövlət büdcəsi xərclərinin 15 faizinə bərabərdir.

Qeyd olunub ki, həmin ərazilərdə hüquq-mühafizə orqanlarının xidmətlərinin təşkili və hərbi qulluqlarının sosial müdafiəsinin gücləndirilməsi maliyyə təminatının yarıldılması üçün dövlət büdcəsində müvafiq olaraq əməliyyat fəvqəli fondu xərcləri növbəti ildə 761 milyon manat və yaxud 26,4 faiz artırılıb.

Sosial yönümlü xərclər 13 milyard 851 milyon manata çatdırılır

Digər prioritet xərc istiqamətində maliyyə rifahının yaxşılaşdırılması və sosial müdafiənin təminatı edilmiş xərclərinin

dayandığı bildirilib. 2022-ci ildə sosial yönümlü xərclər cari illə müqayisədə 1 milyard 649 milyon manat və yaxud 13,5 faiz artırılaraq 13 milyard 851 milyon manata çatdırılıb. Beləliklə, onların büdcədə xüsusi çəkisi 46,4 faiz olacaq.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əməkdaşlarını, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı təmin edilib.

Növbəti ilin prioritet vəzifələri sırasında təhsil xərclərinin də xüsusi yer tutduğunu deyən nazir Prezident İlham Əliyev tərifləndirilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər"ə uyğun olaraq növbəti 5 il üçün sosial-iqtisadi inkişaf strategiyası hazırladığını söyləyib.

Həmin inkişaf prioritetlərində təhsilin xüsusi prioritet kimi qeyd olunduğunu deyən nazir müzakirə edilən büdcədə layihədə də əvvəlki illərə nisbətən daha artıq vəsaitin - 3 milyard 884 milyon manat (cari illə müqayisədə 607 milyon manat və ya 18,5 faizdən çox) ayrıldığını qeyd etdi. Bildirdi ki, əhalinin əzəmətli təbəqəsinin ali təhsilə əlçatanlığının genişləndirilməsi üçün yeni yaradılan Tələbə Kredit Fondunun nazirəmən kapitalının 102 milyon manatla çatdırılması, növbəti tədris ilində tələbələr üçün əlavə maliyyə təminatının 2569 nəfər artırılması, təqaüd

alan tələblərin sayının isə 12 mindən artıq bir həddə çatdırılması nəzərdə tutulub.

Gənc mütəxəssislərin kənd rayonlarındakı umumtəhsil məktəblərinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə ayrılan vəsait də 50 faiz artırılıb. Qeyd edilib ki, büdcədə elm xərcləri cari illə müqayisədə 203 milyon manat çox olmaqla 203 milyon manat nəzərdə tutulub.

Növbəti ilin büdcəsində səhiyyəyə ayrılan vəsaitin yenə prioritet xərc istiqamətini kimi qaldığını deyən nazir bu məbləğin 1 milyard 789 milyon manat (cari ilə nisbətən 119 milyon manat çox) təşkil edəcəyini, bunun da əsas hissəsinin icbari tibbi sığortaya bağlı dövlətin öhdəliklərinin yerinə yetirilməsinə sərf ediləcəyini bildirdi.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatının 2022-ci ilin dövlət büdcəsinə dair hazırladığı rəyini təqdim etdi. Bildirilib ki, Hesablama Palatasının 2022-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı hazırlanmış rəyi müvafiq qayda-dəyərlərə uyğun təqdim olunub. Rəyde büdcənin icra olunacağı makro mühitin əsas parametrlərinə uyğun təhlil aparılıb.

Vüqar Gülməmmədov büdcə zərfində göstərilən risklərə yanaşı, Hesablama Palatası tərəfindən müəyyən edilən əlavə fiskal risklər barədə ətraflı məlumatın və onun qiymətləndirilməsinin də rəyde əks olunduğunu qeyd etdi.

Bütün sahələr üzrə xərclərin artırılması təqdir edilir

Birgə iclasda 2022-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı

Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Hicran Hüseynova, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, komitələrin sədr müavinləri Fazil Mustafa, Mələhat İbrahimli, Sahib Əliyev, deputatlar Əlibay Əliyev, Şahin Seyidzadə, İlham Məmmədov, Sevil Mikayılova, Soltan Məmmədov, Rauf Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Om-budsman) Səbinə Əkəvil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış ediblər.

Çıxışçılar 2022-ci ilin təklif olunan dövlət büdcəsinə qalib ölkənin qalib büdcəsi kimi xarakterizə ediblər. Sahələr üzrə xərclərin artırılması təqdirə qarşılaşıblar. Bəzi sahələr üzrə vəsaitlərin artırılması ilə bağlı fikirlərini bildirdilər. Tibbi tədqiqatların, onkoloji xəstələrin diqqətdə saxlanması, dərman sektorunun sağlamlaşdırılması, səhiyyə ağılları, qazilər, hərbi qulluqçuların, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, elmi və təhsilin keyfiyyətinin yüksəldilməsi, mədəniyyət sahələrinin dəstəklənməsi kimi istiqamətlərə bağlı rəy və təkliflərini səsləndirdilər.

Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırdı.

Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Noyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri Musa Quliyev gündəliyə 10 məsələnin daxil edildiyini bildirdi.

Təqdim olunan məsələlər birinci oxunuşda müzakirəyə çıxarılıb. Əvvəlcə, komitə sədri "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Sosial məsələlərə bağlı istər dövlət büdcəsi, istər Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, istər İşsizlikdən sığorta fondunun büdcəsi tərtib olunarkən bu prioritet istiqamət nəzərə alınır.

Diqqətə çatdırılıb ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin gəlirlərinə icra göstərildikdən 253 milyon manat və ya 5 faiz çoxdur. Fondun gəlirlərinin 78,2 faizi məcburi dövlət sosial sığortaya haqlar üzrə daxil olmaqla, 21,6 faizi isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığortaya haqlar üzrə daxil olmaqla 58,8 faizi qeyri-büdcə sektorunun, 39,4 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1 faiz, qeyri-büdcə sektorunda isə 13,1 faiz təşkil edəcək. Qeyd olunub ki, gəlirlərin artımı orta aylıq əməkhaqqının artımı ilə şərtləndirilir. Orta aylıq əməkhaqqının cari ilin sonunda 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılıb.

Diqqətə çatdırılıb ki, 2022-ci ildə fondun büdcəsini balanslaşdırma məqsədilə illə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılıb. Fondun gələn il proqnozlaşdırılan ümumi xərclərinin 96,7 faizi və ya 5 milyard 133 milyon manatını əhalinə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gəlirlərinin icrasından 226,2 milyon manat və ya 4,6 faiz çoxdur.

Komitə sədri qeyd etdi ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil etmiş, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılıb, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, ailiyyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısının itirməyə görə pensiyasının 263 manatdan 298 manata çatdırılması gözlənilir. Əhliyyə görə pensiyaların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzərə alınmalarının güclənməsi ilə əlaqədardır.

Musa Quliyev çıxışında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin həssaslaşdırılması daha yüksək səviyyədə təmin olunması, səmərəliliyinin və iqtisadi fəallığının artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız göstərilən xidmətin daimi və genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin bir sıra təkliflərini səsləndirdi. Qeyd edilib ki, fondun layihəsi "Dövlət sistemi haqqında" qanuna və digər qanunvericilik aktlarına uyğun hazırlanıb.

Komitə sədri İşsizlikdən sığorta fondunun 2022-ci ilin büdcəsini təqdim edərək diqqətə çatdırdı ki, fondun gəlirləri 180 milyon 375 min 536 manat məbləğində proqnozlaşdırılıb. Fondun xərclərinin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, sosial iş yerlərinin işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi və digər istiqamətlərə üzrə həyata keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək hər iki məsələ barədə nazirliyin mövqeyini nəzərə çatdırdı. Nazir bildirdi ki, ölkədə həyata keçirilən dövlət siyasətinin ana xəttini sosial siyasət təşkil edir. 2018-ci ildə 2021-ci ilin rəqəmlərini müqayisə etsək, görürük ki, sosial müdafiə xərcləri 60 faiz və ya 2,4 milyard manat artıb, pensiya xərcləri 1 milyard 600 milyon və ya 48 faiz

manat artıb, müavinət xərcləri 417 milyon manat və 2,5 dəfə artıb, təqaüd xərcləri 310 milyon manat və ya 4,4 dəfə artıb, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinət xərcləri isə 32 faiz artıb. Bu parametrlərə dair sosial ödənişlər üzrə ümumi rəqəmləri müqayisə etdikdə ciddi bir fərq nəzərə cərpacaq.

İcraatın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışan nazir bildirdi ki, pensiya fondu çərçivəsində 66 xidmət elektronlaşdırılıb. Nazirlik üzrə elektronlaşmış xidmətlərin sayı isə 150-dir. Növbəti 6 aylıq dövrdə daha 45 xidmətin elektronlaşması planlaşdırılıb. Nazirliyin göstərdiyi xidmətlərin sayı cəmi 175-dir. Yeni 80-85 faiz xidmətlər elektronlaşdırılacaq ki, bu da həm vətəndaş məmnunluğu, həm də şəffaflığın təmin edilməsi baxımından ən önəmli hədəflərdəndir.

Nazir öz çıxışında onu da qeyd etdi ki, hazırda işğaldan azad edilmiş torpaqlarda böyük qaydışıdır sonrakı məşğulluq necə olacağı ilə bağlı plan hazırlanıb. Bununla bağlı işçi qrupu yaradılıb. İşçi qrupu ev, məktəb, tibb xidmətlərini yaradılması ilə bağlı işlərə baxacaq. Burada "ağılmalı kəndləri" daxilində smart dost qüvvələrinin qurulması və insanların məşğulluğu nəzərə alınacaq.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında və İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında palatanın hazırladığı rəyi təqdim etdi.

Sonra hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Milli Məclis İctimai siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli, deputatların Erkin Qədirli, Vüqar Bayramov, İlham Məmmədov, Jalə Əliyeva, Arzu Nəğiyeva, Mələhat İbrahimli, Səttar Möhbəliyev, Soltan Məmmədov, Əziz Ələkbərov, Aqil Məmmədov Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2022-ci ilin büdcələri haqqında öz fikirlərini söyləyib, bəzi suallarını səsləndirdilər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Sonra komitə sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayışı minimumu haqqında" və "Azərbaycan Respublikasında 2022-ci il

manat artıb, müavinət xərcləri 417 milyon manat və 2,5 dəfə artıb, təqaüd xərcləri 310 milyon manat və ya 4,4 dəfə artıb, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinət xərcləri isə 32 faiz artıb. Bu parametrlərə dair sosial ödənişlər üzrə ümumi rəqəmləri müqayisə etdikdə ciddi bir fərq nəzərə cərpacaq.

İcraatın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışan nazir bildirdi ki, pensiya fondu çərçivəsində 66 xidmət elektronlaşdırılıb. Nazirlik üzrə elektronlaşmış xidmətlərin sayı isə 150-dir. Növbəti 6 aylıq dövrdə daha 45 xidmətin elektronlaşması planlaşdırılıb. Nazirliyin göstərdiyi xidmətlərin sayı cəmi 175-dir. Yeni 80-85 faiz xidmətlər elektronlaşdırılacaq ki, bu da həm vətəndaş məmnunluğu, həm də şəffaflığın təmin edilməsi baxımından ən önəmli hədəflərdəndir.

Nazir öz çıxışında onu da qeyd etdi ki, hazırda işğaldan azad edilmiş torpaqlarda böyük qaydışıdır sonrakı məşğulluq necə olacağı ilə bağlı plan hazırlanıb. Bununla bağlı işçi qrupu yaradılıb. İşçi qrupu ev, məktəb, tibb xidmətlərini yaradılması ilə bağlı işlərə baxacaq. Burada "ağılmalı kəndləri" daxilində smart dost qüvvələrinin qurulması və insanların məşğulluğu nəzərə alınacaq.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında və İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında palatanın hazırladığı rəyi təqdim etdi.

Sonra hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Milli Məclis İctimai siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli, deputatların Erkin Qədirli, Vüqar Bayramov, İlham Məmmədov, Jalə Əliyeva, Arzu Nəğiyeva, Mələhat İbrahimli, Səttar Möhbəliyev, Soltan



Azərbaycan filmləri I “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub



Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva “Sərəf mükafatı” təqdim olunub.

Mükafatı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.

Arzu xanım Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: “Azərbaycandan ən xoş arzularını sizə çatdırıram. Bu yüksək mükafatı almağın mənim üçün böyük şərəfidir. Buna görə sizə dərin təşəkkürümü bildirim. Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub.

“Korkut Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərib. Yaşasın Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır!”

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivale ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanından 100-dən artıq kine-

matograflı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb. Azərbaycan milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsal sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.

Türk dövlətlərinin istehsalı olan 40-dən artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri orqaudiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində “Türk Dünyası” Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film Festivalının türk dillərinin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələrdə keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib. Sonra digər mükafatlar təqdim olunub. Daha sonra “BİZ” filmi təqdim edildi. Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

dar orqaudiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində “Türk Dünyası” Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film Festivalının türk dillərinin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov festivalın keçirilməsinə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, bu festival orqaudiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində “Türk Dünyası” Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film Festivalının türk dillərinin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

Mərasimə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy burada verilən ən sevinçli xəbəri festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib. Sonra digər mükafatlar təqdim olunub. Daha sonra “BİZ” filmi təqdim edildi. Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

Mərasimə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy burada verilən ən sevinçli xəbəri festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib. Sonra digər mükafatlar təqdim olunub. Daha sonra “BİZ” filmi təqdim edildi. Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

Bir müddət sonra Rızadan soruş gəlmədi. Onu xeyli axtardılar. Günlərin birində isə məlum oldu ki, oğlu itkin düşüb. Ana inadla yolları gözləyirdi. Təbii ki, ümidlər getdikcə şəm kimi əriyib sönməli idi. Amma çox qəraba bir psixoloji hal baş verirdi. Sona getdikcə daha da inadkar olurdurdu. Daxilindən gələn səs ona oğlunun sağ olduğunu deyirdi. Bir də axı, Rza söz vermişdi, o, qayıtmalıdır. Odur ki, ana indi artıq evin içində duruş getirə bilmirdi. Köhnə bir kətilli darvazanın kənarında qoyub gün batmaq vaxtdan gecəyə qədər orada otururdu. Qaş qaralır, şəp qarışır, qaralıq düşürdü. Ana isə əlləri qonunda nəzərlərini uzaqlara dikib gözləyirdi. Qohum-qonşunun, tanış-bilənin suallarına, söhbətlərinə mehəl qoymurdu, cavab belə vermirdi Sona. Hamının üzünə baxıb “məna oğlumdun soruş verin”, deyirdi. Gözləri həmişə nəmlə dolurdu. Hər kəsdən imdad diləyir, cavab gözləyirdi. Kiminsə qapısına qara xəbər gələndə parçalanırdı. Günlərlə xəstə yatırdı. Artıq kənd əhli onun bu hərəkətlərinə vərdiş etmişdi.

Qonşusu Səhər hər gün işdən qayıdanda bir kətilli də öz altına qoyub oturur, Sonaya olub-keçənlərdən danışır, kənddə baş verənlərdən, aşağı mehəllədə kimlərin bir-birilə ədavət apardığından, dava-dalaş saldığından söhbət açır, həttdən Pza ilə bağlı hadisələri də yada salırdı. Rzanın adı çəkilən kimi Sonanın gözləri böyüyür, diksinirdi. Yalnız bu zaman əziz qonşusu Səhərə baxıb soruşurdu:

- Rza gələcək?... İçim alovdu, od tutub yanır. Balamı birçə dəfə görəmsə rahatlanardım. - Bu zaman üzündəki ani bir işıltı yarandıqı kimi də tez söndürdü. Yəne də öz ələminə çəkilir, xəyalları, düşüncələri ilə vumuxurdu. Həmi evdəkilərdən soruşurdu:

- Bu arvad heç olmasa yatıb yuxusunu alır?

Nə oğlu, nə qızı, nə də gəlini cavab verə bilmirdilər. Bir dəfə gəlin qayınanasının yataq otağına keçib əhvalını öyrənmək istəyib. Sona ələ qışırıb ki, evdəkilər vahimələni. Səse gələnlərin hamını otaqdan qoyub. Sona psixoloji bir durğunluq keçirdi.

Qızı Güler anasının bu halı ilə barışa bilmirdi. O da qəm, kəder, qırıntı, xiffət çəkirdi. Həmi mat-məatəl qalib, dinə bilmirdi. Beləcə, Sona hər axşam gözləyir, gözləyirdi... İstidə, soyuqda, qarda, yağışda, çovğunda... yəne də gözləyirdi... Yalnız dan sökülənə yaxın ananın həmin günə olan ümidi üzüldür, kətillini götürüb yavaşca içəriyə çəkilibirdi. Səbahkı günə güman bəsləməyə başlayırdı.

...Günlər ötür, amma nə Rza özü gəlirdi, nə də bir soruğu. Elin gözündə dözdüm-dəyanət, namus-qeyrətini ilə neçə illərdir dağ kimi qurulu görünən qadın zərrə-zərrə əriyib gedirdi. Bir gün evin qarşısından keçənlər orada adət etdikləri mənzərəni görmədilər. Ana yatağa düşmüşdü. Yalnız qonşusu Səhər yanına gedib-gəlirdi. Sonanın səsi də, üzünün rəngi də dəyişmişdi.

Ötümündən 3 gün əvvəl Sona otağa giren qonşusunu görəndə gülümsədi:

- Gəl, ələ səni gözləyirdim, - dedi və nigaran baxışlarla soruşdu:

- Bir soruq yoxdur? Səhərin cavab vermədiyini görüb sözlünə davam etdi:

- Az qalıb, gələcək... - Son vaxtlar Rzanın adını çəkirdi ana. Sona əlindəki bükülü yağlıq açıb arasından bir qızıl onluq çıxartdı.

- Bunu mənə qaynanam Minaxanın toy gününə hədiyyə etmişdi. Mən də Laləyə verəcəkdim. Al bunu sən saxla, yiyəsinə cəldirərsən, - deyib çar Nikolayın əksi olan qızıl onluq məsanın üstünə qoydu. - Bir qızı qolbağım da var, sıyrılmədir. 30 qramdır, kəfən pulum, ölülyüm üçün saxlamışdım, uşaqların imkanları olmasa, sahib məclisi yola verərdim. Mehdi Güldərdən müğayət olsun, onun halı heç xoşuma gəlmir. Cəl qapıdakı kətillini birinci mərtəbədə oturdum otağa qoyunlar, atmasınlar, - deyib yağına keçdi, yorğanı başına çəkib üzünü divara çevirdi. Səhər isə qonşusunun başının üstündə dayanıb ağlayırdı. Bir neçə gün sonra isə kətillini yerində mafa qoyulmuş, yas çadırı qurulmuşdu.

Günümüzün olaylarının yaratdığı bu hekayətin kulminasiyaya nöqtəsi isə bir gün Rzanın əsirlikdə olması və tezliklə azad ediləcəyi xəbərinin kəndə yayılması oldu. Bütün kənd əhli Rzanın doğmalarına gözəydinliyi verdiyi zaman qonşu mehəllədəki iki mərtəbəli evdə isə səsi, gərgin vəziyyət yaranmışdı. Rzanın nişanlısı Lalə üç il əvvəl ailə həyatı qurmuşdu, iki övladı vardı. Həyat yoldaşı özü ilə həmyaşıd idi. Narahatlıq da Rzanın qayıdışı ilə bağlı idi. Lalə gözəl başa düşürdü ki, keçmiş nişanlısının kəndə gəlişinin onlaryan ailəsinə heç bir istisnoyu olmayacaqdı. Əri isə camaatın qınağından qorxurdu: ətrafda bu qəder qız olduğu halda itkin düşmüş səgərin nişanlısı ilə evləndiyinin düzgün anlaşılacağından narahat idi. Təkid edirdi ki, ailəsinin götürüb kənddən çıxması. Lalə isə buna razılaşmırdı. Hətta bir dəfə ərle arvadın arasındakı fikir ayrılığını sən həddə çatdır və evin kişisi məşin getirib ailəsinin köçürmək istəyində qadın evdən çıxır.

Lalə ilə Rza bir mehəllədə böyümüş, eyni məktəbdə oxumuşdular. Bir-birlərini sevmiş, nişanlanmışdılar. Lalə onun neçə il gözlədi, Sona xala ilə hərbi komissarlıqlara gətirdi, Qırğızıstanın mədəniyyət naziri Arzu xanım Əliyeva “Sərəf mükafatı” təqdim olunub. Daha sonra “BİZ” filmi təqdim edildi. Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

Günümüzün olaylarının yaratdığı bu hekayətin kulminasiyaya nöqtəsi isə bir gün Rzanın əsirlikdə olması və tezliklə azad ediləcəyi xəbərinin kəndə yayılması oldu. Bütün kənd əhli Rzanın doğmalarına gözəydinliyi verdiyi zaman qonşu mehəllədəki iki mərtəbəli evdə isə səsi, gərgin vəziyyət yaranmışdı. Rzanın nişanlısı Lalə üç il əvvəl ailə həyatı qurmuşdu, iki övladı vardı. Həyat yoldaşı özü ilə həmyaşıd idi. Narahatlıq da Rzanın qayıdışı ilə bağlı idi. Lalə gözəl başa düşürdü ki, keçmiş nişanlısının kəndə gəlişinin onlaryan ailəsinə heç bir istisnoyu olmayacaqdı. Əri isə camaatın qınağından qorxurdu: ətrafda bu qəder qız olduğu halda itkin düşmüş səgərin nişanlısı ilə evləndiyinin düzgün anlaşılacağından narahat idi. Təkid edirdi ki, ailəsinin götürüb kənddən çıxması. Lalə isə buna razılaşmırdı. Hətta bir dəfə ərle arvadın arasındakı fikir ayrılığını sən həddə çatdır və evin kişisi məşin getirib ailəsinin köçürmək istəyində qadın evdən çıxır.

Lalə ilə Rza bir mehəllədə böyümüş, eyni məktəbdə oxumuşdular. Bir-birlərini sevmiş, nişanlanmışdılar. Lalə onun neçə il gözlədi, Sona xala ilə hərbi komissarlıqlara gətirdi, Qırğızıstanın mədəniyyət naziri Arzu xanım Əliyeva “Sərəf mükafatı” təqdim olunub. Daha sonra “BİZ” filmi təqdim edildi. Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

Lalə ilə Rza bir mehəllədə böyümüş, eyni məktəbdə oxumuşdular. Bir-birlərini sevmiş, nişanlanmışdılar. Lalə onun neçə il gözlədi, Sona xala ilə hərbi komissarlıqlara gətirdi, Qırğızıstanın mədəniyyət naziri Arzu xanım Əliyeva “Sərəf mükafatı” təqdim olunub. Daha sonra “BİZ” filmi təqdim edildi. Festivalda sənədi və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpəlməmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.

(Əvvəlki qəzetin 12 noyabr tarixli nömrəsində)

Sənədli hekayə

zıl Xaç və Aypara Cəmiyyətində oldu, səfirliklərə müraciət etdi. Həç bir nəticə olmayanda dərddi-dərddi Sona xalaya qoşulub ağlayırdı. Nişanlısından xəbər almayanda səbri tükənər, dərddi, həç bir şeydən təsəlli tapmayanda baş alıb çölə, Rzanı yola saldıqı həmin meydana gəder, sanki hər addımda bir xatirə axtarırdı. Lalə qızmar bir od içində çabalayırdı.

Xəbər çıxandan ailəsinin düzünü pozulmuşdu, gündü-güzəranı yox idi. Həyat yoldaşına ələ gəlirdi ki, kənddən qaçmaq bütün bu əziyyətlərin üstündən xətt çəkə bilirdi. Amma yağılırdı... Hələ Sona xalaxan ölmədən sonra Səhərin ona verdiyi qızıl onluq qəbul etməsindən əri xəbər tatarsa, nələrin baş verəcəyini düşünmək belə istəməzdi. Əvvəlcə tə-

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

Rza işarə ilə Məciddən siqaret istədi və yenidən danışıma başladı:

- Orada dənizlə, xəyanət, satqınlıq, pul hərisliyi, oğurluq da vardı... 1992-ci il başpözuqluq, hərki-hərki idi, idarəçilik yox idi. Yaşamısın o illəri, sən də görmüsən.



rəddüdü edirdi, götürmək fikri yox idi. Sonra qərara gəldi ki, götürsün. Bu, Sona xalaxan onun üçün saxladığı yadigar hədiyyəsi idi.

Rza səssiz-soratsız gəldi. Özü belə istəmişdi. Hərbi məşində, iki səgər və bir həkimi kəndin meydan deyilən yerində onu düşürüb gətirdilər. O, çox da böyük olmayan yük çantasını kürsünə keçirib əvlərinə san yollandı. Həç yere, həç kəsə baxmırdı, divar dişi ilə hər addımını sayırdı. Xəstəxanada olanda anası, bacı-qardaşları ilə necə görüşəcəyini, qarşılanacağına dəfələrlə xəyalından keçirmişdi, içindəki ağrıları, sızılırları onlara necə anlatdacağına dəfələrlə düşünmüşdü. Amma sən nəticədə qərara gəlmişdi ki, bu ağrılardan, acılardan, ona verilən işgəncələrdən həç kəsə, xüsusilə anasına danışmayacaqdı. Ona yazığı gəlirdi... Öz içində ağlayırdı, hönkür-hönkür, nəfəsi tutulanadək... Odun-olovun, topun-tüfəngin, zirehli məşinlərin, tankların vahimələndirici səsi, uşaqların, qadınların, qocaların ah-nəhəsi, yaralı əsgərlərin fəryadları qucaqlarından gəlirdi... Hərddən təəcübünirdi ki, belə müsibətlərdən sonra niyə ağılı itirməyib?

Nəhayət, demir darvazanın önünə gətirdi, kiçik qapını itələyib həyətə daxil oldu. Tez dönbə anasının oturuğu otağın pəncərəsinə baxdı. Şüşələr silinməmişdi, girecək qarapın önündə anasının ayaqçabakları görünürdü. Ən əsası, bağçadakı güllər olmuşdu... Qəpi isə azacıq aralı idi. Otağa keçib çantasını yerə qoydu. Mətbəxdəki kərpic peç yanmırdı, səliqə-sahman pozulmuşdu. Hətta iri otaqlı stolunun süfrəsi yox idi. Rzanın əsgər şəkili məsanın üstündə idi. Məktubları üst-üstə salıqə ilə qoyulmuşdu.

Anam bunları hər gün oxuyur? Görəsən özü haradadır? - düşünlüb, nımdaş divandan oturdur. Köhnə komoduğun üstündə anasının qara çərçivəyə alınmış şəklini görəndə bətlə-bətlə ağardı. İki əli ilə başını tutdu:

- Mən bu qədər ağırna döze biləcəyəm, təskinliyi, təsəllini sızdan almağa gəlmişdim, - deyib ağlamağa başladı. Bu dəfə için-için yox, fəryadla, anasını çağırma-çağıra ağladı.

Səse birincini böyük qardaşı Mehdi gəldi, sonra uşaqlar, gəlinlər, qonşuların bibisi Mələk özüünü yetirdi, qardaşı balasına ürək-dirək verməyə başladı. Həyət, ev-şik dolub boşalırdı, kəndə artıq xəbər yayılmışdı. Həmi onu görməyə gəlir, hər bir soruqatı bağlayıb gətirirdi. Kənd əhli bildirdi başsağlığı versin, yoxsa gözyaşındı... Rza üç gün susdu. Səhərə qədər yatmadı. Açıq görünürdü ki, kədərinin iç dünyasına yaşayırdı. Dostu Məcidi yanından qalırdı. Bir dəz dərləməsi istədi Rza ilə. Çox ehtiyatla soruşdu:

- Bu illər ərzində başına nələr gəldi, danışsın xeyli yüngülləşərsən... - Başına nələr gəlmədi ki... - deyib Rza dostuna baxdı və əvvəlcə qırıq-qırıq, rəbitəsiz cümlələrlə söhbətinə başladı. - mən hər şeyi danışa bilməyəcəyəm, çünki özümdə xətiləmirəm. Əsəsen Füzuli döyüşlərində iştirak etmişdim. Əsgərlərimizin çoxu 18-21 yaşlı gəncərdi. Həç birinin

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

Rza işarə ilə Məciddən siqaret istədi və yenidən danışıma başladı:

- Orada dənizlə, xəyanət, satqınlıq, pul hərisliyi, oğurluq da vardı... 1992-ci il başpözuqluq, hərki-hərki idi, idarəçilik yox idi. Yaşamısın o illəri, sən də görmüsən.

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

Rza işarə ilə Məciddən siqaret istədi və yenidən danışıma başladı:

- Orada dənizlə, xəyanət, satqınlıq, pul hərisliyi, oğurluq da vardı... 1992-ci il başpözuqluq, hərki-hərki idi, idarəçilik yox idi. Yaşamısın o illəri, sən də görmüsən.

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

Rza işarə ilə Məciddən siqaret istədi və yenidən danışıma başladı:

- Orada dənizlə, xəyanət, satqınlıq, pul hərisliyi, oğurluq da vardı... 1992-ci il başpözuqluq, hərki-hərki idi, idarəçilik yox idi. Yaşamısın o illəri, sən də görmüsən.

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər güvvələrlə vuruşurdun. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşməzdi. Sade əmrləri icra etməkdə çətinlik çəkirdilər. Bələ bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə

İŞİMİZ, GÜZƏRANIMIZ

bp şirkəti Azərbaycanla dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı bp şirkəti ilədir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inaməsaslan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var.

Cari il noyabrın 11-də Prezident İlham Əliyev bp qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edərək bunlar bir daha vurğulanmışdır. B.Luni son görüşdən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etmişdir. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev "Cənub qaz dəhlizi" layihəsinin uğurlarının Azərbaycanla bp-nin birgə səyləri nəticəsində əldə olduğunu demişdir.

bp şirkətinin bərpa olunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edilmişdir. Şirkətin işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" istehsalına dəstək göstərəcəyinə ümidvarlıq ifadə olunmuşdur.

Söhbət zamanı digər layihələrlə, eləcə də əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin uğuru, ilk növbədə, məhsulün qazanılmasını təmin edən tərəfdaşlığın nəticəsidir. "Azəri-Çıraq-Günəşli" (AÇG), Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, "Şahdəniz" və digər layihələr çərçivəsində qazanılan nailiyyətləri misal göstərmək olar. Bu layihələrin operatoru olan bp-nin cari ilin ilk üç rübü ərzində Azərbaycanda görülən işlər və qazanılan müvəffəqiyyətlər barədə verdiyi açıqlama da deyilənləri bir daha təsdiqləyir. Altdığımız məlumatda bütün layihələr üzrə hasilatın, ixracın, geoloji-kəşfiyyat, tikinti və qazma işlərinin nəzərdə tutulduğu qaydada davam etdiyi bildirilir.

Bu dövrdə AÇG layihəsi üzrə əməliyyat məsrəfləri 398 milyon dollardan artıq və əsaslı xərclər təxminən 1 milyard 243 milyon dollar olub. Hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç



Azərbaycanla bp şirkətinin qarşılıqlı fayda verən tərəfdaşlığı davam edir

rüb üçün AÇG-dən hasilat ümumilikdə təxminən 126 milyon barel, yeni 17 milyon ton təşkil edib. Bu, 461 min barel gündəlik orta hasilat deməkdir. Belə ki, sözügedən dövrdə "Çıraq" platformasının gündə orta hesabla 29 min, "Mərkəzi Azəri"dən 109 min, "Qərbi Azəri"dən 115 min, "Şərqi Azəri" 77 min, "Dərinsulu Günəşli"dən 87 min və "Qərbi Çıraq" 44 min barel neft alınıb. SOCAR-a əsasən, Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə hər gün orta hesabla 8 milyon kubmetr sənət qazı verilib.

AÇG işə düşəndən cari il sentyabrın 18-dək buradan 4 milyard barel ümumi hasilat əldə olunub. Hazırda bu yataqlar blokunda 136 neft hasilatı, 30 su injektor və 8 qaz injektor quyusu istismar edilib.

Məlum olduğu kimi, AÇG-də yeni "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi üzrə işlər gedir, o cümlədən yeni adlı platforma tikilir. Qurğunun üst modulunun və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətəndəki tikinti sahəsində aparılır. Dayaq blokunun inşası isə

Heydər Əliyev adına Bakı Dərin Özlülər Zavadında müxtəlif sahələrdə davam edir. Layihə üzrə sualtı qurğular və birləşdirici dirseklərin tikintisi tamamlanmaq üzrədir. Dənizdə "Xankəndi" gəmisini sualtı quraşdırma işlərinə başlayıb.

Hasıl olunan karbohidrogenlərin ixracının da ağırdır getdiyini bildirilir. Qeyd edilir ki, BTC kəməri 2006-cı ilin iyun ayında istismara verildən bu ilin üçüncü rübünün sonunadək təqribən 495 milyon tondan çox (3,71 milyard barel) xam neft daşıyıb. Bu neft həcmi Ceyhanda 4863 tankərə yüklənərək dünya bazarlarına göndərilib.

Cari ilin yanvar-sentyabr aylarında isə Ceyhan terminalında BTC vasitəsilə ixrac olunmuş təqribən 19,6 milyon ton (təxminən 148 milyon barel) xam neft və kondensat 204 tankərə yüklənib və yola salınıb.

Hazırda BTC əsasən Azərbaycan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmərdə digər xam neft və kondensat həcmi, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

2020-ci ilin dekabr ayından başlayaraq Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə həmçinin Avropaya "Şahdəniz"dən mavi yanacaq nəql olunur. İlin ilk doqquz ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,8 milyon kubmetr olub.

Avqustun 1-də CQBK-nin texniki operatorluğunu bp Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatıb.

"Şəfəq-Asiman" və D230 dəniz bloklarında, Abşeron yarımadasının dayazsululu hissəsində isə nəzərdə tutulan geoloji-kəşfiyyat işləri qrafika uyğun davam edir.

bp öz işçi heyəti haqqında da məlumat verib. Belə ki, üçüncü rübün sonunda şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2287 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Qeyd edək ki, 2018-ci ilin ortalarında bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardan ibarətdir. bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərinə yanaşmaqda davam edir.

Şirkətin hesablarında həmçinin deyilir: "Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığında asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yarıdılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli mütəxissislərə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir".

Bu ilin ilk üç rübü ərzində bp və tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 1,1 milyon dollar vəsait xərcləyiblər.

Flora SADIQLI,
"Azərbaycan"

10 ayda ÜDM istehsalı üzrə 5 faizə yaxın artım olub

2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71589,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artmışdır.

ÜDM istehsalının 40,8 faizi sənayə, 10,3 faizi ticarət; neqliyyat vasitələrinin təmiri, 7,1 faizi neqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai işə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşmüş, məhsulu və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olmuşdur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 10 ayında 68,5 min şəxs işlə təmin edilib

2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 68,5 min işsiz və işaxtaran şəxs işlə təmin olunub.

Özünüməşğulluq proqramının bu il 16 min şəxsi əhatə etməsi nəzərdə tutulub ki, cari ilin 10 ayında onlardan artıq 12625-i proqrama cəlb edilib.

Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestrı, qiymətləndirmə əsasında növbəlik prinsipi tətbiq edilmişdir. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çekilişlər ictimaiyyətə açıqlanıb.

DSMF-nin gəlirlərində 9,5 faiz artım var

Aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib.

2021-ci ilin yanvar-oktyabr aylarında da DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 380 milyon manat artaraq 4 372 milyon manat təşkil edib.

Bu dövrdə fondun xərcləri 4 054 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz (146 milyon manat) çoxdur. Həmin xərclərin 97 faizini əhaliyə ödənişlər təşkil edib.

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artmışdır

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,0 faiz artmışdır.

Sənaye məhsulünün 63,1 faizi mədəniyyət sektorunda, 31,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədəniyyət sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 22,0 faiz artmışdır.

Emal sektorunda ecazaçılıq məhsullarının istehsalı 90,2 faiz, tikinti materiallarının istehsalı 79,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 60,0 faiz, bütün məmulatlarının istehsalı 56,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,0 faiz, dəri və dəri məmulatlarının ayaqqabıların istehsalı 35,6 faiz, kağız və karton istehsalı 27,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,2 faiz, hazır metal məmulatlarının istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,0 faiz, neft məhsullarının istehsalı 16,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, qida məhsullarının istehsalı 10,9 faiz, mebel istehsalı 9,2 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsullarının istehsalı 5,5 faiz, içki istehsalı 1,6 faiz artmış, avtomobil, qoşuq və yarım-qoşuqların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,5 faiz, geyim istehsalı 14,5 faiz, poliqrafiya məhsullarının istehsalı 43,7 faiz, sair neqliyyat vasitələrinin istehsalı 90,0 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,5 faiz artmışdır.

Daha 50 nəfər gözdən əlilliyi olan şəxsə mənzil verilib

İlin əvvəlindən isə bu kateqoriyadan olan 160 nəfər mənzil alıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində daha 50 nəfər gözdən əlilliyi olan şəxsə mənzillər verilib.

Mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Qarabağ müharibəsi əlili, Milli Parolimpiya Komitəsinin vitse-prezidenti, paraciddi üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyər Abdullayev ailələrə təqdim ediblər.

Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərə xüsusi qayğısını vurğulayan V.Behbudov bu kateqoriyadan olan insanların sosial təminatının gücləndirilməsi tədbirlərini qeyd edib.

Bildirilib ki, gözdən əlilliyi olan şəxslərə əlilliyi görə pensiya və ya müavinət, onlardan 1-ci dərəcə əlilliyi olanlara eyni zamanda Prezidentin aylıq təqaüdü də ödənilir. Ötən dövrdə həmin sosial ödənişlərin məbləği dəfələrlə artırılıb. Gözdən əlilliyi olan şəxslər bir sıra güzəşt və imtiyazlara

da malikdirlər. Nazirliyin sifarişləri əsasında onlarla bağlı reabilitasiya məqsədli sosial xidmət layihələri də icra olunur.

Nazirlik tərəfindən şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də sosial-məişət şəraitinin yaxşılaşdırılması işləri həyata keçirilir. Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı işləri cari ildə də davam edir. Bu gün təqdim edilən 50 mənzil də daxil olmaqla, 2021-ci ildə gözdən əlilliyi olan şəxslərə 160-dan çox mənzil verilib.

I.Zəkiyev və S.Abdullayev qeyd olunan kateqoriyadan olan şəxslərin mənzillərlə təmin olunmasının əhəmiyyətini, bu sosial müdafiə tədbirlərinin həssas əhali qruplarına böyük dəstək olduğunu vurğulayıblar.

Mənzillə təmin olunan şəxslər sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına və daima dövlət qayğısını hiss etdiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yerli və xarici sərmayənin yeni ünvanı

İşğaldan azad olmuş ərazilər investirlərə geniş perspektivlər vəd edir

Dünyada iqtisadi sıçrayışa nail olan ölkələrin keçirdiyi yola nəzər yetirdikdə görürük ki, bu inkişafın başlıca səbəbi kapital qoyuluşudur. Başqa sözlə, sərmayə yönəldilməsi iqtisadi dinamikanı hərəkətə gətirən əsas faktordur. Bu üzündən istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr homişə investisiyanın cəlb olunmasına xüsusi diqqət yetirir.

İqtisadiyyatda "vergi cənnəti" deyilən bir termin var. Sərmayə qoyuluşunu artırmaq məqsədilə bir çox ölkələr xarici sərmayədarlara inanılmaz güzəştlər edir ki, daha çox vəsait cəlb olunsun. Bu məqsədlə xarici investorları müəyyən müddətdə bütün növ vergi və rüsumların ödənilməsindən azad edirlər.

Azərbaycanda da xarici kapitalın qoyuluşuna önəm verilir. Bu məqsədə ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılıb. Ona görə ki, xarici sərmayədarlar kapital qoyuluşunda çox həssas olurlar. Investorlar işləmək istədikləri ölkədəki bütün şərtləri dərinləndirərək təhlil edirlər, sonra kapital qoyuluşuna qərar verirlər. Əcnəbi investorları ölkəyə sərmayə qoyuluşunda qane edən iki mühüm faktor var. Birincisi, kapital qoyuluşu milli qanunvericiliklə mükəmməl şəkildə qorunur. İkincisi, ölkəmizin dinamik inkişafı sərmayədarlarda bizə qarşı olan inamı artırır. Bundan əlavə, coğrafi mövqeyimiz elədir ki, istehsal olunan məhsulu daxili bazarada satmaqla yanaşı, onu xarici bazarlara çıxarmaq da asandır.

Azərbaycan MDB məkanında xarici kapitalın qoyuluşunda lider ölkədir. Bunun da başlıca səbəbi, qeyd edilmiş kimi, ölkəmizdə xarici sərmayənin qorunmasına qanunla zəmanət verilməsidir. Məhz buna görə də sərmayələrin yönəldilməsi davamlı xarakter daşıyır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında xarici müəssisə və şirkətlər tərəfindən əsas ka-



pitala 3256,6 milyon manat vəsait yönəldilmişdir. Həssasat dövründə ölkəmizə yatırılan kapitalın çoxu Birləşmiş Krallıq, Türkiyə, Yaponiya, İsveç, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya, Hindistan və İran sərmayədarlarına məxsusdur.

Gələcək Azərbaycan iqtisadiyyatına xarici kapital qoyuluşunun daha da artması gözlənilir. Bunun da səbəbi işğaldan azad edilmiş ərazilərimizə sərmayə qoyuluşuna xarici şirkətlərin maraq göstərəcəkdir. Artıq bir çox əcnəbi şirkətlərin bu ərazilərdə kapital qoyuluşu ilə bağlı dövlətimizə müraciətləri də olub. Məlumdur ki, sözügedən ərazilərimizin imkanları genişdir. Yeni bu iqtisadi rayonda sənaye, enerji, kənd təsərrüfatı, emal və turizm müəssisələrinin yarıdılmasına əlverişli şərait var. Bu fakt xarici sahibkarları özünə cəlb edir.

kapitala 9560,2 milyon manat vəsait qoyulub. Doğrudur, sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azalıb. Bu da dünyada hökm sürən koronavirus pandemiyası ilə bağlıdır. Həmin səbəbdən dünya iqtisadiyyatında bir durğunluq yaşanır. O cümlədən dünyada kapital qoyuluşunun səviyyəsi də xeyli aşağı düşüb. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya olunmuş açıq iqtisadiyyata malik ölkələrdəndir. Buna görə də dünya iqtisadiyyatında baş verən proseslərdən kənar qalmaq mümkün deyil.

Artıq dünya postpandemiya dövrünə hazırlaşır. Bütün ölkələr iqtisadi dinamikanı yenidən artırmaq üçün tədbirlər görür. Azərbaycan da yeni dövrə ciddi hazırlaşır. Mütəxəssislərin hesablamalarına görə, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və burada istehsalın bərpası ölkə iqtisadiyyatının 20 faiz artmasına təmin edəcək. Bunun üçün xarici və daxili kapital qoyuluşunun artırılması zəruridir. Dövlətin apardığı iqtisadi siyasətin əsas məqsədi bu bölgəyə daha çox daxili və xarici kapitalın yatırılmasıdır. Şübhəsiz ki, sözügedən bölgələrdə görülməli işlər ölkəmizin iqtisadi imkanlarını xeyli artırıcaq.

Rüstəm KAMAL,
"Azərbaycan"



OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetinə 2021-ci il üçün
abunə yazılış kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıları qurumlarına müraciət edə bilərsiniz:

“Azərmətbuatçıları” ASC (012) 440-46-94, (012) 441-19-91	Lillik	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
“Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13	6 aylıq	62,40 (altmış iki manat qırq qəpik) manat
“Qaya” firması (012) 566-77-80, (050) 214-40-53	3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat
“Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24	Hörmətli oxucular! Abunə ilə bağlı hər hansı bir problemlə üzlaşsanız, redaksiyaya (012) 539-59-33 nömrəli telefonla zəng vura bilərsiniz.	
“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01		
“Səma-M” MMC (012) 594-09-59		
“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22		
“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00		
“City press” MMC (055) 819-09-26		

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Azərbaycan aviatorları yenidən qan donoru oldular



“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, AZAL noyabrın 12-də könüllü qanvermə aksiyası keçirib. Həmin aksiyada 200-ə yaxın aviator iştirak edib.

Qanvermə proseduru pandemiya dövründə qüvvədə olan bütün qaydalara riayət etməklə keçirilib. Qan do-



norluğu aviatorlar arasında artıq yaxşı ənənəyə çevrilib. Qanqötürmə məntəqəsi AZAL-ın nəzdindəki poliklinikada yaradılıb, tibb işçiləri briqadası əvvəlcədən aviatorların tibbi müayinəsini keçirib. Müayinədən sonra toplanan qan nümunələri müxtəlif ağır xəstəlikləri olan, həmçinin qan köçürülməsinə ehtiyacı olan pasiyentlərin müalicəsi üçün nəzərdə tutulub.

Lənkəran Dövlət Universiteti açıq tender (e-tender) elan edir

LOT-1. Bərk inventar və avadanlıqların alınması
Lənkəran Dövlət Universiteti büdcədən kənar vəsaiti hesabına açıq tender metodu tətbiq etməklə elektron satınalma vasitəsilə Bərk inventar və avadanlıqların satın alınmasını həyata keçirir.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini <https://www.etender.gov.az>-dəvətlet satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımı texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

İddiaçılar <https://www.etender.gov.az>-dəvətlet satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

İddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba “ASAN ödəniş” sistemi ilə köçürdükdən sonra Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı LOT-1. 210 (iki yüz on) manat
Lənkəran Dövlət Universiteti
Hesab №: AZ97AIB33080019443870045138
VÖEN: 2600135481
Kapital Bank ASC Lənkəran filialı
Kod: 200383
VÖEN: 9900003611
M/H: AZ37NABZ0135010000000001944
S.W.I.F.T. BIK: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dövrününün 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödəmələrə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayışı;
- nəzəməməsi;
- qeydiyyatdan keçdiyi ölkə;
- rekvizitləri.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 dekabr 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 10 dekabr 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmaların açılışı 13 dekabr 2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Tender komissiyası

B İ L D İ R İ Ş

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Oynaq endoprotezləşməsində istifadə olunan sərfiyyət mallarının satın alınması üzrə 2021-ci il 16 may tarixdə elan olunmuş müsabiqə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinin tələbinə əsasən ləğv edilir.

Tender komissiyası



Dünya gündəmi

Avropanın miqrant dərdi...

Belarus-Polşa sərhədində
vəziyyət gərginləşib

na görə də Brüssel miqrantların tərk etdiyi dövlətləri inandırmağa çalışır ki, bu axın dayandırılmalıdır. Hələlik yeganə uğur İraqın bu ilin sonuna qədər Minsklə aviauçuşların dayandırılmasıdır. Digər ölkələri Bağdaddan nümunə götürməyə inandırmağa növbəti cəhdi Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinəs edəcək. Onun bu ölkələrə səfəri planlaşdırılır.

Bununla yanaşı, Avropa Komissiyasından bildirilib ki, 10-dən çox ölkəyə, o cümlədən Türkiyə, Misir, BƏƏ, Gürcüstan, Tacikistan, Kamerun və Pakistana belə müraciət edilib. “Alman dalğası” radiostansiyasının xəbərinə görə, Brüsseldə 20-yə yaxın ölkənin fəaliyyəti də izlənilir. Monitoring aparılan dövlətlər arasında Suriya, İran, Hindistan, Venesuela, Nigeriya, Azərbaycan, Qazaxıstan, həmçinin Rusiya var. Avropa Komissiyasında məhz nəyi izləyirlər? Qurumun mətbuat xidmətindən bildirilib ki, uçuşların tezliyini, təyyarələrin doldurulmasına, Belarusa nə qədər uçuşları təşkil edilməsinə və neçəsinin geri dönməsinə nəzarət edilir.

NATO miqrantların qarşısını
almağa kömək edə bilərmi?

Bu günlərdə Şimali Atlantika Şurası sərhəddəki vəziyyəti müzakirə edib. NATO məmuru bəyan edib ki, alyans ölkələri Varşavaya və Belarusa sərhəddə miqrasiya böhranında cəlb olunan digər dövlətlərə həmreylik nümayiş etdiriblər. “NATO üzv dövlətlərimizə gələcəkdə dəstək verməyə və regionda təhlükəsizliyi qorumağa hazırıdır”, - deyə məmur əlavə edib.

Bəs indiki vəziyyətdə NATO nə edə bilər? Alyansın qoşunlarının Polşaya göndərilməsindən söhbət getmir, çünki bu böhranda hərbi məsləhətçilər digər tərəfdən, sentyabrda NATO rəsmi Vilnüsün xahişilə Litvaya hibrid təhlükələrə reaksiya üzrə ekspertlər qrupu göndərib. Varşavanın indi NATO-dan xahiş siyasi-diplomatik dəstəkdir, yeni alyans tərəfdaş ölkələrlə, xüsusilə də Yaxın Şərqdəki dövlətlərlə əlaqələrindən istifadə etsin və onları Belarusa uçuşları dayandırmağa razı alsın.

Rizvan CƏFƏROV,
“Azərbaycan”

Minlərlə miqrantın Belarus ərazisindən Polşaya daxil olmaq cəhdi ilə bağlı xəbərlər hazırda Brüsseldə siyasətçilərin və diplomatların müzakirə etdiyi əsas mövzudur. Belə ki, Belarus-Polşa sərhədində vəziyyətin gərginləşməsi Avropa İttifaqının miqrant axınının dayandırılması yollarını axtarmağa vadar edir.

Miqrasiya böhranı iyun ayında başlasa da, Avropa İttifaqında hələ ki onun həlli yolunu tapa bilməyiblər. Bəs Al hansı vasitələrə malikdir və NATO bu məsələdə yardımçı ola bilərmi?

Aİ yeni sanksiya paketini
tətbiq etmə niyyətindədir

Avropa İttifaqının əlində olan ən bariz alət sanksiyalardır. Sentyabr ayında tədbirlərini beşinci paketini hazırlayıb. Gözlənilir ki, sanksiyalar Yaxın Şərq, Afrika və Asiya ölkələrindən miqrantların Al-yə Belarus ərazisindən keçməsinə görə məsuliyyət daşıyan şəxslərə və şirkətlərə şamil olunaçaq. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri noyabrın 15-də Belçika paytaxtında yeni sanksiyalar paketini müzakirə edəcəklər və 27 dövlət arasında bütün detallar barədə razılıq əldə olunaçağı təqdirdə, onları qəbul edə bilərlər.

Sanksiya siyahısında kimlərin yer alacağı hələlik məlum deyil. Miqrantların Belarusa səfərlərini təşkil edən türkmən şirkətlərinin cəzalandırılacağı gözlənilir. Amma əsas məsələ Minska uçan aviaşirkətlərə qarşı sanksiyalardır. “Belavia”ya qarşı tədbirlər daha fəal müzakirə olunur.

Sanksiyalar yalnız “Belavia” ilə məhdudlaşmaya bilər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirdi ki, Al “insanların qeyri-legal daşınmasında iştirak edən üçüncü ölkələrin aviaşirkətlərinə qarşı sanksiyaların tətbiqi məsələsinə baxacaq”. Digər şirkətlər də Belarusa uçuşlar, məsələn, Suriyanın “Cham Wings” şirkəti Dəməşq-dən uçuşları həyata keçirir.

“Frontex” agentliyi Avropa İttifaqında onun sərhədlərində yaranan böhranlara sürətli reaksiya vermək üçün fəaliyyət göstərir. Litva hələ iyun ayında kömək istəyib və hazırda ölkədə agentliyin onlara aməkdaşı yerləşdirilib. Onlar Litviyada da fəaliyyət göstərir. Bununla yanaşı, Polşa “Frontex”-dən kömək istəməkdən imtina edir və bildirir ki, sərhədləri qorumaq üçün kifayət qədər güc və resurslara malikdir.

Bunu rəqəmlər sübut edir. Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirir ki, yaxın vaxtlarda 4000-ə qədər miqrant Belarusa tərəfindən sərhədi keçməyə çalışsa, Sərhəd Xidmətinə kömək məqsədilə Varşava artıq orada 15 min əsgər yerləşdirib. Eyni zamanda “Frontex”-in bütün heyətinin sayı 1400-dən bir qədər çoxdur, onlardan 600-dən çoxu isə sərhəddədir.

Varşavanı Al-nin yardımını qəbul etməyə çağırırlar, ilk növbədə, Belarus-Polşa sərhədində insan haqlarının pozulmasından narahatdırlar. Amma həm Al-nin, həm də onun üzv ölkələrinin rəhbərliyi, əsasən, Varşavanın əməllərini tənqid etməkdən çəkinir. Polşa hökuməti isə daim öz sərhədlərini deyil, bütünlükdə Avropa İttifaqını müdafiə etdiyini vurğulayır.

Bu fikirlərin əsası var, çünki heç kəs üçün sırı deyil: miqrantların əsas məqsədi Polşa və ya Litvaya yox, Qərbi Avropa ölkələrinə, ilk növbədə, Almaniyaya getməkdir. Bundan başqa, Polşa, Litviya və Litva Belarusa sərhəddə divarlar tikirlər. Onlar bu layihələrin maliyyələşdirilməsinə Al-nin qoşulmasını istəyirlər.

Ancaq bu çox mübahisəlidir. Bir müddət əvvəl Fon der Lyayen belə bir tikinti üçün pul verilməsinə istisna edib. Lakin Avropa Şurasının rəhbəri Şarl Mişel bu həftə bəyan edib ki, sərhəddə “fiziki infrastruktur” Avropa tərəfindən maliyyələşdirilməsi ilə bağlı müzakirələr gedir.

Avropa İttifaqı
miqrantların tərk etdikləri
ölkələrlə dialoq aparır

Belarus miqrantların mənsə ölkələrindən heç biri ilə həmsərhəd deyil. Bu-

ALLAH RƏHMƏT ELƏSİN!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı partiyanın Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Təşkilat Şöbəsinin müdiri Əhliman Tağıyevə həyat yoldaşı

SUMARƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı partiyanın Təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovaya anası

MAYA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubəriz Qurbanlı və komitənin kollektivi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Nizami Cəfərova anası

SAVAD XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Milli Məclisin deputatı Sevinc Hüseynovaya anası

MAYA XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Milli Məclisin deputatı, akademik Nizami Cəfərova anası

SAVAD XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İslam, Rza, Mirzəfər və Mircəlil İsmayilovlar, İlham və Tural İbrahimovlar, Vəli və Rafiq Hüseynovlar ailələri ilə birlikdə Əbdürrəhman, Cavid, Səbahəddin və Baba Xəlyəddinova qardaşlarına ataları

XƏLYƏDDİN BABA OĞLU XƏLYƏDDİNOVUN

Horadiz şəhərində vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektivi komissiyasının Rəyasət Heyətinin üzvü Nizami Cəfərova anası

SAVAD XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Akademik Ziyad Səmədzadə, Eldar Nuriyev və Elxan Cəfərov Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və universitetin kollektivi Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Auditorlar Palatasının sədri Vahid Novruzova anası

MEHRİ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.


Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi Türkiyənin Süleyman Dəmiral Universitetinin Mexanika kafedrasının müdiri, professor Abdulla Sofiyevə anası

MAXMİRƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsuliyyətli katib - 539-43-23,
Məsuliyyətli katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompiüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompiüter mərkəzində yığılıb səhifələnməmiş, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rosmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5590
Sifariş 2265
Qiyməti 40 qəpik